

**Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının
1996-cı il 28 iyun tarixli 2/1 sayılı qərarı ilə təsdiq edilmişdir
(Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının
2006-cı il 26 sentyabr tarixli 170/3 və 2017-ci il 25 avqust tarixli 289/5 nömrəli
qərarları ilə edilmiş dəyişiklik və əlavələrlə)**

**AZƏRBAYCAN RESPUBLİKASI
AUDİTORLAR PALATASININ ŞURASI HAQQINDA
Ə S A S N A M Ə**

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası (bundan sonra «Şura» adlandırılacaq) Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında» (bundan sonra «Palata» adlandırılacaq) Əsasnaməyə müvafiq olaraq, cari işlərin aparılması və əməli xidməti funksiyaların yerinə yetirilməsi məqsədilə yaradılır.

1.2. Şura Azərbaycan Respublikasının ərazisində auditor xidmətinin tənzimlənməsi və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından və Auditorlar Palatasının üzv olduğu beynəlxalq təşkilatlara üzvlük öhdəliklərindən irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanı olan Auditorlar Palatasının idarəetmə orqanıdır.

1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununu, «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında» Əsasnaməni, qüvvədə olan digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur.

II. ŞURANIN VƏZİFƏLƏRİ

Məqsədlərinə uyğun olaraq Şura aşağıdakı vəzifələri daşıyır:

- auditor xidmətinin həyata keçirilməsi ilə bağlı təlimatlar, tövsiyələr və metodik göstərişlərin təsdiqi;
- auditor xidməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlərin tərtibi;
- audit sahəsində milli və beynəlxalq təcrübənin ümumiləşdirilməsi əsasında tövsiyələrin verilməsi;
- sərbəst və ya auditor təşkilatlarının üzvü kimi auditor xidməti göstərən auditorların davranış qaydalarının təsdiqi;
- sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafelərinin qorunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
- peşə funksiyalarının həyata keçirilməsi ilə əlaqədar sərbəst auditor və auditor təşkilatı ilə sifarişçilər arasında yaranan mübahisələrə qanunvericiliyə əsasən baxılması;
- auditor kadrlarının hazırlanması və təkmilləşdirilməsi ilə bağlı məsələlərin həlli;
- qanunvericilikdə nəzərdə tutulan vergilər ödənildikdən sonra Palatanın sərəncamında qalan xalis mənfəətin müvafiq fondlara bölüşdürülməsi və onlardan istifadə qaydalarının təsdiqi;

- sərbəst auditorların, auditor təşkilatlarının, sərbəst xarici auditorların və xarici auditor təşkilatlarının filial və (və ya) nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğunun və apardıqları auditin keyfiyyətinin yoxlanılmasının, eləcə də onların işinə edilən nəzarətin nəticələrinin müzakirəsi;

- auditin aparılmasında qanun pozuntularına yol verilməsi aşkar edildikdə, sərbəst auditorlara və auditor təşkilatlarına qarşı müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi;

-sərbəst auditorların və auditor təşkilatlarının illik hesabatlarının müzakirəsi və onun məcmusunun təsdiqi.

III. ŞURANIN HÜQUQLARI

Bu Əsasnamədə göstərilən vəzifələri yerinə yetirmək üçün Şura aşağıdakı hüquqlara malikdir:

- Şura haqqında Əsasnaməni təsdiq və onda dəyişikliklər etmək;

- Palata üzvlərinin hüquq və vəzifələri barədə Əsasnaməni təsdiq və onda dəyişikliklər etmək;

- Palata üzvlərinin üzvlük haqqı məbləğinin müəyyən edilməsi, artırılması və ya azaldılması barədə qərar qəbul etmək;

- auditor xidməti işlərinin təşkili və tənzimlənməsi ilə bağlı məsələləri müzakirə etmək;

- auditor xidmətinin inkişafı və təkmilləşdirilməsinə yönəldilmiş təkliflər vermək;

- Palata tərəfindən auditor təşkilatlarının yaradılması, yenidən təşkili və fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etmək;

- Palatanın təsis etdiyi auditor təşkilatlarının rəhbərlərini vəzifəyə təsdiq etmək və vəzifədən azad etmək;

- Palatanın maliyyə-təftiş komissiyasını təyin etmək;

- Palatanın maliyyə-təsərrüfat fəaliyyətinə dair illik hesabatları müzakirə və təsdiq etmək;

- auditor adı almaq üçün imtahanların keçirilməsi qaydalarını, imtahan komissiyası haqqında Əsasnaməni təsdiq və onlarda dəyişikliklər etmək;

- auditor adı almaq üçün imtahan haqqının məbləğini təsdiq etmək, onların artırılması və ya azaldılması barədə qərar qəbul etmək;

- auditor adı almaq üçün imtahan komissiyası üzvlərinin əmək haqqı məbləğini müəyyən etmək;

- icazənin geri alınması, fəaliyyətinin müvəqqəti dayandırılması və ya ləğv edilməsi, habelə auditor xidmətinin göstərilməsi haqqında birdəfəlik rəsmi icazənin verilməsi barədə qərar qəbul etmək;

- auditor adı almaq üçün imtahanların keçirilməsi və qiymətləndirilməsi ilə bağlı apellyasiya şikayətlərinə baxmaq və onlara dair qərar qəbul etmək;

- peşə funksiyalarını lazımi səviyyədə yerinə yetirməməsi ilə əlaqədar sərbəst auditorlara, auditor təşkilatlarına və onların auditorlarına qarşı sifarişçilərin iddialarına qüvvədə olan qanunvericilik aktlarına müvafiq surətdə baxmaq və qərar qəbul etmək;

- sərbəst auditorlara, auditor təşkilatlarına və onların auditorlarına qarşı auditor xidməti sahəsində aparılmış yoxlamaların və araşdırmaların nəticələri üzrə intizam tədbirləri tətbiq etmək;

- auditor xidməti ilə bağlı təlimatların və metodik göstərişlərin, kitabların, qəzet və jurnalların nəşri, Palata üzvlərinə verilməsi və satışı barədə qərar qəbul etmək;

- Palatanın audit sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara daxil olmasına və ya onların üzvlüyündən çıxmasına razılıq vermək;
- audit sahəsində xarici əlaqələr və beynəlxalq əməkdaşlıq barədə Palata tərəfindən imzalanması və ya qoşulması nəzərdə tutulan ikitərəfli və çoxtərəfli müqavilə, saziş və memorandumları müzakirə etmək, onların bağlanması və onlara qoşulmanın məqsədemüvafiqliyi barədə qərar qəbul etmək;
- Palata sədrinin təklifi əsasında Şuranın fəaliyyətinə aid olan başqa məsələləri müzakirə etmək.

IV. ŞURANIN İŞİNİN TƏŞKİLİ

- 4.1. Qanunvericiliyə görə, Şuranın tərkibinə Palatanın sədri, sədr müavini, iki aparıcı şöbənin rəhbərləri, auditor təşkilatlarının seçdiyi bir nümayəndə, sərbəst auditorların seçdiyi bir nümayəndə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bir nümayəndəsi daxildir.
- 4.2. Şuranın üzvlərini Palatanın sədri elan edir.
- 4.3. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir.
- 4.4. Şura, üzvlərinin azı üçdə iki hissəsi iclasda iştirak etdikdə, qərar qəbul etmək səlahiyyətindədir.
- 4.5. Şuranın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
- 4.6. Şurada səsvermə vaxtı Şuranın hər üzvü bir səsə malikdir.
- 4.7. Şuranın qərarları Palata sədrinin əmri ilə təsdiq edilir.